

Büdcə və Bİ əməliyyatlarının icrası şöbəsi üzrə test tapşırıqları

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlak dəyəri nə ilə götürülür?

- A) Sona qalıq
- B) Orta illik qalıq
- C) Alış qiyməti
- D) Satış qiyməti
- E) Silinmə qiyməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı əsas vəsaitlər amortizasiya olunur?

- A) Konservasiya edilmiş əsas vəsaitlər
- B) Ümumi istifadədə olan avtomobil yolları
- C) Ümumi istifadədə olan parklardakı avadanlıqla
- D) Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər
- E) Ötürücü qaz kəmərləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansı illik 7% olmaqla amortizasiya olunur?

- A) Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər
- B) İş heyvanları
- C) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- D) İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər
- E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər illik neçə faiz olaraq amortizasiya olunur?

A) 7%-dək

B) 20%-dək

C) 25%-dək

D) 10%-dək

E) Amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakı müddəalardan hansı doğrudur?

A) Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilmir

B) İlin sonuna əsas vəsaitin qalıq dəyəri 1000 manatdan az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır

C) İlin sonuna əsas vəsaitin qalıq dəyəri ilkin dəyərinin 10 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır

D) İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır

E) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası illik 20 faizədək amortizasiya olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıda göstərilən hansı əsas vəsaitlərə çəkilən təmir xərci ilin sonuna qalıq dəyərinin 2% həcmində məhdudlaşdırılır və gəlirdən çıxılır?

- A) Bina
- B) Hesablama texnikası
- C) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- D) Qeyri-maddi aktivlər
- E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıda göstərilən hansı əsas vəsaitlərə çəkilən təmir xərci ilin sonuna qalığ dəyərinin 5% həcmində məhdudlaşdırılır və gəlirdən çıxılır?

- A) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- B) İstifadə müddəti məlum olmayanlar qeyri-maddi aktivlər
- C) Bina
- D) Maşın və avadanlıqlar
- E) İş heyvanları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

8. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıda göstərilənlərdən hansılar müəssisənin amortizasiya olunan əsas vəsaitlərinə aiddir?

- A) Dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar
- B) Dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar
- C) Fontan armaturu
- D) Konservasiya edilmiş neft quyusu
- E) Ümumi istifadədə olan avtomobil yolları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıda göstərilənlərdən hansılar müəssisənin amortizasiya olunan əsas vəsaitlərinə aid deyil?

A) İki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər

B) İş heyvanları

C) Kitabxana fondları

D) Nəqliyyat vasitələri

E) Torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəssisənin hansı əsas vəsaitləri amortizasiya olunmur?

A) İş heyvanları

B) Müddəti məlum olan qeyri-maddi aktivlər

C) Konservasiya edilmiş əsas vəsaitlər

D) Müddəti məlum olmayan qeyri-maddi aktivlər

E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı əmlak vergisi üzrə vergitutma obyektii sayılır?

A) Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri

B) Yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobillər

C) Yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus özüyəriyən təkərli texnikalar

D) Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyərinin yarısı

E) Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əsas vəsaitlərin orta illik dəyəri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən əmlak vergisinə dair müddələrdən hansılar doğrudur?

A) Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 25 faizi həcmində vergi ödəyir

B) İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddır

C) Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 50 faiz azaldılır

D) Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvətmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 60 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur

E) Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakı hansı faydalı qazıntıların mədən vergisinin hesablanmasında topdan satış qiyməti götürülür?

A) Təbii qaz

B) Qeyri-filiz faydalı qazıntılar

C) Seolit

D) Barit

E) Mişar daşları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan aşağıdakı hansı faydalı qazıntının hər kubmetrə görə 1 manat mədən vergisi hesablanır?

- A) Qiymətli və yarımqiymətli bəzək daşları
- B) Seolit
- C) Mineral sular
- D) Yodlu-bromlu sular
- E) Mişar daşları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı aksizli mallara aid edilmir?

- A) Tütün məmulatları
- B) Neft məhsulları
- C) Energetik içkilər
- D) Uşaq paltarları
- E) Elektron siqaretlər üçün maye

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən göstərilmiş mallardan hansılar aksiz vergisi üzrə vergitutma obyektidir?

- A) Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri
- B) Tütün məmulatları
- C) İstirahət və ya idman üçün yaxtalar
- D) İçməli spirt
- E) Elektron siqaretlər üçün maye

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı hansı əmlakların dəyərində azaldılır?

A) Məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xəttlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin

B) Elektrik mühərrikləri, dizel generatorları, daxili yanacaq mühərriklər

C) Yanacaq doldurma stansiyaları

D) İnzibati və istehsalat binaları

E) Ofis avadanlıqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən "xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından.....müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır" cümləsindəki boşluğu doldurun.

A) neftin və qazın mədəndaxili nəqli zamanı itkilər

B) texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı

C) neftin texnoloji hazırlanması zamanı itkilər

D) əmtəəlik neft və qazın hasilatı

E) neft və qazın satış həcmi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən hansı neft məhsullarına görə yol vergisi hesablanır?

A) Reaktiv mühərrik yanacağı, bitum, dizel yanacağı

B) Mühərrik yanacağı, soba mazutu, maye qaz

C) Sənaye yağları, turbin yağları, transformator yağları

D) Avtomobil benzini, dizel yanacağı, maye qaz

E) Avtomobil benzini, koks, ilkin emal benzini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən göstərilən hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?

A) Fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş dövlət, meşə və su fondu torpaqları

B) Kənd təsərrüfatı təyinatlı torpaqlar

C) İstehsal zərurəti ilə istismar olunan torpaqlar

D) İstehsal müəssisələrinin inzibati binalarının yerləşdiyi torpaqlar

E) Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan hansı faydalı qazıntıya görə hər kubmetr üzrə 1 manat mədəni vergisi hesablanır?

A) Qiymətli və yarımqiymətli bəzək daşları

B) Duz

C) Yodlu-bromlu sular

D) Mineral sular

E) Sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan hansı faydalı qazıntıya görə hər kubmetr üzrə 6 manat mədəni vergisi hesablanır?

A) Qiymətli və yarımqiymətli bəzək daşları

- B) Tikinti qumları
- C) Kvars qumları
- D) Bentonit gilləri
- E) Çınqıl xammalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan hansı faydalı qazıntıya görə hər kubmetr üzrə 2 manat mədən vergisi hesablanır?

- A) Mişar daşları
- B) Barıt
- C) Seolit
- D) Kərpic-kirəmit gilləri
- E) Bentonit gilləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan hansı faydalı qazıntıya görə hər kubmetr üzrə 10 manat mədən vergisi hesablanır?

- A) Mineral sular
- B) Qiymətli və yarımqiymətli bəzək daşları
- C) Təbii qaz
- D) Üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)
- E) Seolit

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan yodlu-bromlu sular üzrə hər kubmetr üçün nə qədər mədən vergisi hesablanır?

- A) 1 manat
- B) 2 manat
- C) 2,4 manat
- D) 10 manat
- E) 0,04 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıda göstərilən hansı əsas vəsaitlərə çəkilən təmir xərci ilin sonuna qalıq dəyərinin 3% həcmində məhdudlaşdırılır və gəlirən çıxılır?

- A) Müddəti məlum olan qeyri-maddi aktivlər
- B) Müddəti məlum olmayan qeyri-maddi aktivlər
- C) Ötürücü qurgular
- D) Avtonəqliyyat vasitələri
- E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq....?

- A) Gəlirdən çıxılmır
- B) Gəlirdən çıxılır
- C) Kapitallaşdırılır
- D) Sosial xərc kimi tanınır
- E) Bölüşdürməmiş mənfəətdən çıxılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı əsas vəsaitlər amortizasiya olunur?

- A) İstismara verilməmiş anbarda olan əsas vəsaitlər
- B) Torpaqlar
- C) Heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları
- D) Tam amortizasiya olunmuş əsas vəsaitlər
- E) Müddəti məlum olmayan qeyri-maddi aktivlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

29. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hasil olunan neftin mədən vergisi, topdansatış qiymətinin neçə faizini təşkil edir?

- A) 10 %
- B) 20 %
- C) 25 %
- D) 26 %
- E) 28 %

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

30. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hasil olunan təbii qazın mədən vergisi, topdansatış qiymətinin neçə faizini təşkil edir?

- A) 20 %
- B) 25 %
- C) 10 %
- D) 26 %
- E) 5 %

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

31. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin əmlak vergisi nə cür hesablanır?

- A) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünməsi ilə
- B) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb üçə bölünməsi ilə
- C) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə qalıq dəyərinin ilin sonuna qalıq dəyərinə bölünüb ikiyə vurulması ilə
- D) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünüb iki faizə vurulması ilə
- E) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünüb bir faizə vurulması ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

32. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hasil olunan təbii qazın mədən vergisi, hər ... kub metrin topdansatış qiymətinin 20 faizini təşkil edir. Boş hissəni müəyyən edin.

- A) 10
- B) 100
- C) 1000
- D) 5000
- E) 10000

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dizel yanacağına aksiz dərəcəsini müəyyən edin.

- A) 18 %
- B) 20 %
- C) 22 %

D) 25 %

E) 33 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin

"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında" 06 fevral 2014-cü il tarixli 35 nömrəli Qərarı

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən maye qazın aksiz dərəcəsinə müəyyən edin.

A) 18 %

B) 20 %

C) 22 %

D) 25 %

E) 33 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin

"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında" 06 fevral 2014-cü il tarixli 35 nömrəli Qərarı

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən avtomobil benzini (Aİ-92)-nin aksiz dərəcəsinə müəyyən edin.

A) 20 %

B) 22 %

C) 34 %

D) 55 %

E) 42 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin

"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında" 14 iyul 2017-ci il tarixli 291 nömrəli Qərarı

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən sənaye yağlarının aksiz dərəcəsini müəyyən edin.

- A) 25 %
- B) 60 %
- C) 64 %
- D) 65 %
- E) 72 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" 06 fevral 2014-cü il tarixli 35 nömrəli Qərarı

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən transformator yağlarının aksiz dərəcəsini müəyyən edin.

- A) 25 %
- B) 50 %
- C) 54 %
- D) 64 %
- E) 72 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" 06 fevral 2014-cü il tarixli 35 nömrəli Qərarı

38. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) neçə manat əlavə edilməklə hesablanır?

- A) 0.02
- B) 0.05

C) 0.2

D) 0.5

E) 0.1

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən yerin təkindən çıxarılan filiz faydalı qazıntıların mədən vergisi dərəcəsini (faizlə) müəyyən edin.

A) 1 %

B) 2 %

C) 3 %

D) 5 %

E) 10 %

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

40. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı cavab variantı qeyri-maddi aktivi əks etdirir?

A) Maşın və avadanlıqlar

B) Proqram təminatı

C) Kompüter vasitələri

D) CD diskələr

E) Torpaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standart

41. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aşağıdakılardan hansı ehtiyatların maya dəyərinin "İlk daxil olan ilk məxaric olmalıdır" hesablanması metodudur?

A) Avco

- B) Lifo
- C) Fifo
- D) Wac
- E) Straight-line

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

42. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "Pul vəsaitlərinin hərəkəti ...".

- A) Uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric olmasıdır
- B) Müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətlərindən daxil olmalarıdır
- C) Qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlardır
- D) Kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozitdir
- E) Pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olmaları və xaric olmalarıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

43. Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri...

- A) yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir
- B) aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir
- C) aktivin xalis satış qiyməti və onun istifadə dəyərindən daha yüksək olan dəyərdir
- D) aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləğiarasındakı fərq ifadə edən məbləğdir

E) aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

44. Torpaq, tikili və avadanlıqlar"adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "Amortizasiya xərci = Aktivin ilkin dəyəri/ faydalı istifadə müddəti" hansı metoddur?

A) Azalan qalıq

B) Funksional

C) İstehsal

D) Düz xətt

E) İllərin cəmi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

45. "Torpaq, tikili və avadanlıqlar"adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "İstehsal vahidi metodu- ..."

A) aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar ilə nəticələnir

B) aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata keçirilməsi ilə nəticələnir

C) aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir

D) aktivin dəyərinin artması ilə nəticələnir

E) belə metod tətbiq edilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

46. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən mal-material ehtiyatlarının ilkin dəyərinə aşağıdakılardan hansı daxildir?

A) Alış qiyməti

B) Satış məsrəfləri

C) İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri

D) Mal-material ehtiyatlarının hazırkı vəziyyətə və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə məsrəfləri

E) Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

47. Maliyyə Hesabatları üzrə Konseptual Əsaslara əsasən aktivlər:

A) qurumun keçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının qurumdan kənara axını ilə nəticələnən mövcud borcudur

B) Bir il ərzində ödənilməli olan borc vəsaitləridir

C) bütün öhdəliklər çıxıldıqdan sonra, qurumun xalis aktivlərinin dəyəridir

D) Keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur

E) Bir il ərzində öz dəyərini nağd pula çevirə bilən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar

48. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən keçmiş dövrlərin səhvi necə düzəldilməlidir?

A) Yalnız cari dövrdə

B) Perspektiv qaydada

C) Yarandığı dövrdə

D) Retrospektiv qaydada

E) Yalnız gələcək dövrlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

49. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən torpaq, tikili və avadanlıqların ilkin dəyərində aid deyil:

- A) İdxal rüsumu
- B) Çatdırılma xərci
- C) Quraşdırılma xərci
- D) Əvəzləşdirilməyən vergilər
- E) Reklam xərci

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

50. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin müəssisə tərəfindən istifadəyə yararlı olması periodu:

- A) Likvidasiya müddəti
- B) Hesabat tarixindən sonrakı dövr
- C) İstismara yararlı müddət
- D) Müəyyən olunmuş ömrü
- E) Hesabat dövrü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

51. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən - aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərini çıxılmasından sonra əldə olunan dəyərdir.

- A) Balans dəyəri
- B) Müəssisəyə xas olan dəyər
- C) Ədalətli dəyər

D) Amortizasiya edilmiş dəyər

E) İlkin dəyər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

52. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən amortizasiya nədir?

A) Aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir

B) İstismara yararlı müddətdə aktivlərin amortizasiya edilmiş dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır (bölüşdürülməsidir)

C) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən məbləğdir

D) Aktivin xalis satış qiyməti və onun istifadə dəyərindən daha yüksək olan dəyərdir

E) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

53. Cümləni tamamlayın

Standard iş saati...?

A) həmişə adi bir saata bərabərdir

B) Boş vaxt və ya fasilə olmadan keçən bir saatdır

C) Bir saat ərzində standard performans nəticəsində əldə edilə bilən işin miqdarıdır

D) Eyni məhsulların hazırlandığı bir saatdır

E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

54. Aşağıdakılardan hansı mərhələli sabit xərclərə aiddir?

- A) Birbaşa material xərcləri
- B) Bir qablaşdırma maşınıni işlətmək üçün xərclənən elektrik enerjisi
- C) Bir qablaşdırma maşınının köhnəlmə dəyəri
- D) Fabrikdəki bütün qablaşdırma maşınlarının köhnəlmə dəyəri
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

55. Hər bir fəaliyyət səviyyəsinə uyğun olan relevant diapazonda xərclər sabitdir. Lakin fəaliyyət səviyyəsinin dəyişməsinin kritik nöqtəsinə çatdıqda məcmu xərclər növbəti səviyyəyə qədər (növbəti mərhələyə qədər) artır. Bu ifadə hansı xərc modelini əks etdirir?

- A) Mərhələli sabit xərclər
- B) Mərhələli birbaşa xərclər
- C) Dövrü xərclər
- D) Dolayı xərclər
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

56. Aşağıdakı ifadələrdən hansı şərti-dəyişən xərcləri təsvir edir?

- A) Şərti-dəyişən xərclər birbaşa xərclərdən ibarətdir.
- B) Şərti-dəyişən xərclər həm sabit, həm də dəyişən komponentlərdən ibarət olur və fəaliyyət səviyyəsinin dəyişməsi qismən ona təsir edir.
- C) Şərti-dəyişən xərclər fəaliyyət səviyyəsinin dəyişməsi nəticəsindən tam asılıdır.

D) Şerti-dəyişən xərclər fəaliyyət səviyyəsinin dəyişməsi nəticəsindən asılı deyildir.

E) Şerti-dəyişən xərclər dolayı xərclərdən ibarətdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

57. Relevant xərc nədir?

A) Relevant xərclər o xərclərdir ki, onlar mərhələli dəyişir.

B) Relevant xərclər o xərclərdir ki, onları hər hansı dövrə aid etmək olmur.

C) Relevant xərclər o xərclərdir ki, onlar zamanla dəyişmir.

D) Relevant xərclər o xərclərdir ki, onları birbaşa məhsula aid etmək olmur.

E) Relevant xərclər o xərclərdir ki, qəbul edilən qərarlar onlara təsir göstərir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

58. Marjinal maya dəyəri metodu ilə uçot zamanı xalis mənfəət aşağıdakı üsullardan hansı ilə təyin edilir:

A) Satışdan əldə edilən gəlir -dəyişən xərclər

B) Marjinal mənfəət-sabit üstəlik xərclər

C) Satışdan əldə edilən gəlir-tam maya dəyəri-kommersiya və inzibati xərclər

D) Satışdan əldə edilən gəlir-sabit xərclər

E) Tam maya dəyəri-marjinal mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

59. Tam maya dəyəri metodu ilə uçot zamanı mənfəət aşağıdakı üsullardan hansı ilə təyin edilir:

- A) Tam maya dəyəri-marjinal mənfəət
- B) Satışdan əldə edilən gəlir-sabit xərclər
- C) Satışdan əldə edilən gəlir -dəyişən xərclər
- D) Marjinal mənfəət-sabit üstəlik xərclər
- E) Satışdan əldə edilən gəlir-tam maya dəyəri-kommersiya və inzibati xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

60. Aşağıdakı ifadələrdən hansı düzdür?

- A) Məhsul qalığının həcmi artdıqda, tam maya dəyəri metodu ilə hesablanan mənfəət marjinal metodla hesablanan mənfəətdən çox olacaq
- B) Hamısı
- C) Məhsul qalığının həcmi artdıqda tam maya dəyəri metodu ilə hesablanan mənfəət sifra bərabər olacaq
- D) Məhsul qalığının həcmi artdıqda tam maya dəyəri metodu ilə hesablanan mənfəət marjinal metodla hesablanan mənfəətdən az olacaq
- E) Məhsul qalığının həcmi artdıqda marjinal maya dəyəri metodu ilə hesablanan mənfəət sifra bərabər olacaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

61. Aşağıdakı ifadələrdən hansı düzdür?

- A) Məhsul qalığının həcmi azaldıqda tam maya dəyəri metodu ilə hesablanan mənfəət sifra bərabər olacaq
- B) Heç biri
- C) Məhsul qalığının həcmi azaldıqda, marjinal maya dəyəri metodu ilə hesablanan mənfəət tam maya dəyəri metodu ilə hesablanan mənfəətdən çox olacaq

D) Məhsul qalığının həcmi azaldıqda marjinal maya dəyəri metodu ilə hesablanan mənfəət sifra bərabər olacaq

E) Hamısı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier. The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

62. Resurslar proseslərə, proseslər isə xərc obyektlərinə istehlak olunan resursların həcminə müvafiq bölüşdürülür. Bu, xərclərin hansı uçot metodunu təsvir edir?

A) Xərclərin marjinal uçotu

B) Xərclərin proseslər üzrə uçotu (ABC)

C) Xərclərin tam uçotu

D) Xərclərin birbaşa uçotu

E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier. The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

63. Material qiymətləri üzrə kənarlaşma necə təyin edilir?

A) (Əldə edilən materialın miqdarı*normativ qiymət) - Materialın əldə edilməsinə çəkilən faktiki xərclər

B) Satılan materialın həcmi*qiymət

C) Satılan materialın miqdarı - Materialın əldə edilməsinə çəkilən faktiki xərclər

D) Satılan materialın miqdarı - Satılan materialın qiyməti

E) (Əldə edilən materialın miqdarı*faktiki qiymət) - Materialın əldə edilməsinə çəkilən faktiki xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier. The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

64. Materialların miqdarı üzrə kənarlaşma necə təyin edilir?

A) Satılan materialın miqdarı - Satılan materialın qiyməti

B) (Əldə edilən materialın miqdarı*faktiki qiymət) - Materialın əldə edilməsinə çəkilən faktiki xərclər

C) (İstehsal edilən məhsulun faktiki miqdarı*məhsul vahidinə düşən normativ material xərcləri) - (materialların faktiki miqdarı*material vahidinin normativ qiyməti)

D) Satılan materialın miqdarı - Materialın əldə edilməsinə çəkilən faktiki xərclər

E) Satılan materialın həcmi*qiymət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

65. Ümumi mənfəət hesablanarkən hansı düsturdan istifadə olunur

A) Satış - (ilin əvvəlinə olan material qalıqları + il üzrə alışlar - ilin sonuna olan material qalıqları)

B) Satış - (ilin əvvəlinə olan material qalıqları - il üzrə alışlar - ilin sonuna olan material qalıqları)

C) Satış + (ilin əvvəlinə olan material qalıqları + il üzrə alışlar - ilin sonuna olan material qalıqları)

D) Satış + (ilin əvvəlinə olan material qalıqları + il üzrə alışlar + ilin sonuna olan material qalıqları)

E) Satış - (ilin əvvəlinə olan material qalıqları + il üzrə alışlar + ilin sonuna olan material qalıqları)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

66. Aşağıdakılardan hansı düzdür?

A) Satılan məhsul vahidləri = ilin sonuna olan material ehtiyatlarının qalığı + istehsal olunan məhsullar + ilin əvvəlinə olan material ehtiyatlarının qalığı

B) Satılan məhsul vahidləri = ilin əvvəlinə olan material ehtiyatlarının qalığı - istehsal olunan məhsullar - ilin sonuna olan material ehtiyatlarının qalığı

C) Satılan məhsul vahidləri = ilin əvvəlinə olan material ehtiyatlarının qalığı + istehsal olunan məhsullar + ilin sonuna olan material ehtiyatlarının qalığı

D) Satılan məhsul vahidləri = ilin sonuna olan material ehtiyatlarının qalığı + istehsal olunan məhsullar - ilin əvvəlinə olan material ehtiyatlarının qalığı

E) Satılan məhsul vahidləri = ilin əvvəlinə olan material ehtiyatlarının qalığı + istehsal olunan məhsullar - ilin sonuna olan material ehtiyatlarının qalığı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

67. Aşağıdakılardan hansı relevant xərclər deyildir

A) Keçmiş dövrlərin xərcləri

B) Keçmiş dövrdə qəbul edilən qərarlar nəticəsində dəyişə bilməyən gələcək dövrün xərcləri

C) Keçmiş dövrlərdə hesablanmış amortizasiya xərcləri

D) Şərti xərclər (şərti icarə və ya şərti faiz xərcləri)

E) Hamısı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

68. Aşağıdakılardan hansı dolayı xərc kimi təsnif edilməlidir?

A) İnzibati xərclər

B) Təmir xərcləri

C) Sosial xərclər

D) Ekoloji xərclər

E) Hamısı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

69. Bir şirkət istehsal etdiyi və satdığı məhsulun dizayneri üçün vahid başına 1 dollar royalti ödəməlidir. Bu royalti haqqı necə təsnif edilməlidir?

A) Birbaşa xərc

B) İstehsal qaimə məsrəfi

C) İnzibati xərc

D) Satış xərci

E) Sabit xərc

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

70. Aşağıdakılardan hansı dolayı istehsal xərci deyil

A) Mağazaların xidmət haqqı

B) Quruluş xərcləri - icarə haqqı

C) İstehsal xərcləri - supervayzerlərin əmək haqqı xərcləri

D) Maya dəyəri - Material xərcləri

E) Paylama xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

71. Xərc vahidi nədir?

A) Bir qurğunun (maşının) hər bir saat başına düşən xərc

B) İstehlak edilmiş elektrik vahidi üzrə xərc

C) Xərclərin müəyyənləşdirildiyi məhsul və ya xidmət vahidi

D) Standart bir saat ərzində yerinə yetirilmiş işlərin ölçüsü

E) Bir fəaliyyətə aid edilən xərc məbləği

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

72. Xərc mərkəzi nədir?

- A) Xərclərin müəyyənləşdirildiyi məhsul və ya xidmət vahidi
- B) Bir fəaliyyətə aid edilən xərc məbləği
- C) Xərclərin yığıldığı istehsal və ya xidmət yeri, funksiyası və ya fəaliyyəti
- D) Fərdi büdcənin tərtib olunduğu mərkəz
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

73. Maya dəyəri nəyə deyilir?

- A) Bir məhsulun istehsalında çəkilən bütün xərclərə
- B) İstehsal edilən məhsul, görülən iş və xidmətlərin vahidinə çəkilən xərc
- C) Bir məhsulun xammal dəyərinə
- D) Bir şöbənin istismar dəyərinə
- E) İşçilərin əmək haqqı xərclərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

74. Aşağıdakı xərclərdən hansı bir istehsal şirkəti üçün məhsulun maya dəyərində birbaşa xərcə aiddir?

- A) Xammal materiallarının təhizatçının anbarından şirkətin öz anbarına daşınması üzrə nəqliyat xərci
- B) Avadanlığın baxımı ilə məşğul olan fabrik işçilərinin əmək haqqı
- C) Müştərilərə çatdırılma üçün istifadə olunan yük maşınlarının köhnəlmə xərcəri

D) Dolayı istehsal xərcləri

E) Ofis binasının təmir xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

75. Aşağıdakılardan hansı birbaşa xərcdir?

A) Müəyyən bir iş üçün alət və ya avadanlıq kirayəsi

B) Poçt xidməti xərci

C) Sığorta xərcləri

D) İcarə xərcləri

E) Təmir xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

76. Aşağıdakılardan hansı dolayı xərc deyildir?

A) Müəyyən bir iş üçün alət və ya avadanlıq kirayəsi

B) Ezamiyə xərcləri

C) Rabitə xərcləri

D) Məsləhət xidməti xərcləri

E) Bank komissiya haqqı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

77. Bir şirkət mallarını müştərilərinə çatdırmaq üçün üç sürücünü işə qəbul edir. Bu sürücülərə verilən maaşlar:

A) Maya dəyərinə daxildir

B) Birbaşa istehsalat xərcidir

- C) Ezamiyə xərcidir
- D) Satış və paylama xərclərinin tərkib hissəsidir
- E) Nəqliyyat xərcidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

78. Sabit xərclər aşağıdakılardan hansıdır:

- A) Fəaliyyət vahidi üzrə sabit olan xərclər
- B) Fəaliyyət dəyişdikdə cəmi sabit olaraq qalan xərclər
- C) İdarəetmə nəzarətinin xaricində olan xərclər
- D) İnflyasiyaya məruz qalmayan xərclər
- E) Fəaliyyət vahidi üzrə dəyişkən olan xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

79. Aşağıdakılardan hansı dolayı xərc deyildir?

- A) İcarə xərcləri
- B) Təmir xərcləri
- C) Supervayzerin əmək haqqısı
- D) Xammal material xərcləri
- E) Kommunal xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

80. Dəyişən xərclər -

- A) Məhsul vahidi üzrə sabitdir

- B) İstehsal həcmi dəyişdikcə məhsul vahidi üzrə dəyişir
- C) İstehsal həcmi dəyişdikdə cəmi sabitdir
- D) Ümumilikdə, istehsalın sabit olduğu dövrlərdən dövrlərə dəyişir
- E) Heç bir zaman inflyasiyaya məruz qalmır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

81. İstehsal işçisinə ayda 650 manat maaş verilir və bu müddət ərzində istehsal olunan hər vahid üçün əlavə 5 qəpik verilir. Bu əmək haqqı hansı növ xərclərə aiddir:

- A) Sabit xərclər
- B) Dəyişkən xərclər
- C) Şərti dəyişən xərclər
- D) Dolay xərclər
- E) Digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: BPP Learning Media Ltd 2006, Б.Скарлет. Управление эффективностью операции. 2009

82. Aşağıdakılardan hansı əsas xərclərdir?

1. Birbaşa material xərcləri;
2. Birbaşa əmək haqqı xərcləri;
3. Dolay əmək haqqı xərcləri;
4. Dolay material xərcləri.

- A) 1, 2
- B) 1, 3
- C) 2, 3
- D) 2, 4
- E) 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

83. Aşağıdakılardan hansı bir oteldə xərc mərkəzi kimi təsnif edilə bilməz?

- A) Restoran
- B) Bar
- C) Spa mərkəzi
- D) Otaq
- E) Yeməkhana

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

84. Aşağıdakılardan hansı dolayı əmək kimi təsnif edilməlidir?

- A) Bir avtomobil zavodunda detalları birləşdirib maşını yığan işçilər
- B) Bir tikinti şirkətində bənnalar
- C) Fabrikdə anbar köməkçisi
- D) Mühasibat firmasında bir auditor
- E) Məktəbdə müəllimə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

85. Fəaliyyət həcminin dəyişməsi ilə ümumi məbləği dəyişən xərc hansıdır:

- A) Sabit xərclər
- B) Qarışıq xərclər
- C) Dəyişən xərclər
- D) Dönüşüm xərcləri

E) Mərhələli xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

86. Fəaliyyət həcminin dəyişməsi ilə ümumi məbləği dəyişməyən xərc hansıdır:

A) Sabit xərclər

B) İnzibati xərclər

C) Maya dəyəri xərcləri

D) Maliyə xərcləri

E) Köhnəlmə xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

87. Aşağıdakılardan hansı satışın maya dəyərinə aid deyil?

A) Satış şöbəsinin işçilərinin əmək haqqları

B) İdxal rüsumu

C) Materialın satıcının anbarından zavodun anbarına daşınma xərcləri

D) Alış qiyməti

E) İstehsalatda istifadə olunan avadanlıqların köhnəlmə xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

88. Bir məhsul istehsal etmək üçün istifadə olunan xüsusi işçi qüvvəsinin xərclərinə belə xərc deyilir?

A) Birbaşa əmək haqqı xərcləri

- B) Birbaşa material xərcləri
- C) Digər xərclər
- D) İnzibati xərclər
- E) Dolay əmək haqqı xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

89. Birbaşa xərclər hansılardır?

- A) İşçilərə birbaşa ödənilən xərclər
- B) Birbaşa satışla əlaqəli olan xərclər
- C) Birbaşa alışla əlaqəli olan xərclər
- D) Yuxarıdakıların hamısı
- E) Yuxarıdakıların heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

90. Mühasibat uçotunda əks olunmasına görə müəssisə mənfəətinin hansı növləri var?

- A) Mühasibat və iqtisadi
- B) Marjinal və iqtisadi
- C) İqtisadi və aşağı
- D) Yüksək və aşağı
- E) Mühasibat və kapitallaşdırılmış

Testin çətinlik dərəcəsi: çətin

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

91. Mühasibat mənfəəti anlayışı hansı variantda düzgün verilmişdir?

- A) Müəssisə üçün ənənəvi olaraq formalaşan bütün fəaliyyət növləri və iş əməliyyatlarından əldə edilən maliyyə nəticəsidir
- B) Şirkətin gəlirləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- C) Müəssisə fəaliyyətinin sənaye xüsusiyyətləri ilə birbaşa əlaqəli olan mənfəətdir
- D) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- E) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan daxili cari gəlirlər arasındakı fərkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

92. Müəssisə fəaliyyətinin təbiətinə görə mənfəətin hansı növləri fərqləndirilir?

- A) Mühasibat və iqtisadi
- B) Mühasibat və kapitallaşdırılmış
- C) Gözlənilməz mənfəət və daimi mənfəət
- D) Adi fəaliyyətdən əldə olunan mənfəət və qeyri-adi hadisələrdən əldə olunan mənfəət
- E) Marjinal və iqtisadi

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

93. Adi fəaliyyətlərdən əldə olunan mənfəət anlayışı hansı variantda düzgün ifadə edilmişdir?

- A) Şirkətin gəlirləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- B) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- C) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan daxili cari gəlirlər arasındakı fərkdir
- D) Müəssisə fəaliyyətinin sənaye xüsusiyyətləri ilə birbaşa əlaqəli olan mənfəətdir
- E) Müəssisə üçün ənənəvi olan bütün fəaliyyət növləri və iş əməliyyatlarından müntəzəm olaraq əldə olunan maliyyə nəticəsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

94. Əməliyyat fəaliyyətindən əldə olunan mənfəət nədir?

- A) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- B) Müəssisənin öz kapitalı və kreditlərinin həcmində və tərkibində dəyişikliklərə səbəb olan əməliyyatların maliyyə nəticəsidir
- C) Amortizasiya olunan əmlakın-əsas fondların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin, habelə pul ekvivalenti olmayan qısamüddətli maliyyə investisiyalarının alınması və satışı ilə bağlı əməliyyatlardan əldə olunan son maliyyə nəticəsidir
- D) Məhsulların satışından və investisiya və ya maliyyələşdirmə fəaliyyətləri ilə əlaqəli olmayan digər əməliyyatlardan əldə olunan mənfəətin məcmu məbləğidir
- E) Şirkətin gəlirləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

95. Investisiya fəaliyyətindən əldə olunan mənfəət nədir?

- A) Amortizasiya olunan əmlakın-əsas fondların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin, habelə pul ekvivalenti olmayan qısamüddətli maliyyə investisiyalarının alınması və satışı ilə bağlı əməliyyatlardan əldə olunan son maliyyə nəticəsidir
- B) Şirkətin gəlirləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- C) Müəssisənin öz kapitalı və kreditlərinin həcmində və tərkibində dəyişikliklərə səbəb olan əməliyyatların maliyyə nəticəsidir
- D) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir
- E) Məhsulların satışından və investisiya və ya maliyyələşdirmə fəaliyyətləri ilə əlaqəli olmayan digər əməliyyatlardan əldə olunan mənfəətin məcmu məbləğidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

96. Maliyyə fəaliyyətindən əldə olunan mənfəət anlayışı hansı cavabda düzgün verilmişdir?

- A) Məhsulların satışından və investisiya və ya maliyyələşdirmə fəaliyyətləri ilə əlaqəli olmayan digər əməliyyatlardan əldə olunan mənfəətin məcmu məbləğidir
- B) Müəssisənin öz kapitalı və kreditlərinin həcmində və tərkibində dəyişikliklərə səbəb olan əməliyyatların maliyyə nəticəsini xarakterizə edir
- C) Şirkətin gəlirləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir

D) Amortizasiya olunan əmlakın-əsas fondların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin, habelə pul ekvivalenti olmayan qısamüddətli maliyyə investisiyalarının alınması və satışı ilə bağlı əməliyyatlardan əldə olunan son maliyyə nəticəsini xarakterizə edir

E) Şirkətin xərcləri və mühasibat uçotunda əks olunan xarici cari xərclər arasındakı fərkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

97. Mənfəət yaradan elementlərin tərkibinə görə hansı mənfəət növləri vardır?

A) Mühasibat və iqtisadi

B) Marjinal və iqtisadi

C) Mühasibat və kapitallaşdırılmış

D) Marjinal, ümumi (balans) və yekun mənfəət

E) Marjinal, ümumi (balans) və xalis mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

98. Mənfəətin inflyasiyanın təsirindən "təmizlənməsi" xarakterinə görə hansı növləri var?

A) Marjinal, ümumi (balans) və xalis mənfəət

B) Vergi tutulan və vergi tutulmayan

C) Nominal və real

D) Mühasibat və kapitallaşdırılmış

E) Mühasibat və iqtisadi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: И.А.Бланк. Управление прибылью. Киев, 2002

99. İstehsal həcminin dəyişməsindən asılı olaraq xərclərin növləri hansılardır?

A) Sabit və dəyişən

B) Mürəkkəb və kompleks

C) Periodik və dəyişən

D) Dəyişən və əlavə

E) Əsas və əlavə

Testin çətinlik dərəcəsi: orta

İstinad: CIMA Publishing is an imprint of Elsevier. The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

100. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hüquqi şəxslərin mənfəət vergisi dərəcəsi nə qədərdir?

A) 25 %

B) 20 %

C) 18 %

D) 1 %

E) 15 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

101. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən maşın və avadanlıqların amortizasiya norması neçə faizədəkdir?

A) 18 %

B) 20 %

C) 25 %

D) 23 %

E) 22 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

102. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən yüksək texnologiyalar məhsulu olan hesablama texnikasının amortizasiya norması neçə faizədəkdir?

A) 18 %

B) 20 %

C) 25 %

D) 23 %

E) 22 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

103. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikası ərazisində xidmət göstərən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyindən tutulan vergi dərəcəsi neçədir?

A) 7 %

B) 8 %

C) 9 %

D) 10 %

E) 11 %

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

104. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı dövlət vergilərinə aiddir?

A) Fiziki şəxslərin gəlir vergisi

B) DSMF ayırmaları

C) İSH ayırmaları

D) Nəqliyyat vasitələri vergisi

E) Həmkarlar İttifaqına tutulmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

105. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 97-ci maddəsinə əsasən gəlirlərə aiddir:

A) Muzdlu işlə əlaqədar əldə edilən gəlir

B) Satışdan gəlir

C) Marketing xidmətindən gəlir

D) Təmir xidmətindən gəlir

E) Təhsil xidmətindən gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

106. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlərin illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

A) Maşınlar və avadanlıq – 15 faizədək

B) Nəqliyyat vasitələri - 20 faizədək

C) Əsas vəsaitlər - 18 faizədək

D) Binalar, tikintilər və qurğular - 7 faizədək

E) Binalar, tikintilər və qurğular - 9 faizədək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

107. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakı mallar aksizli mallara aid edilir:

A) Damazlıq heyvanlar

B) Bitkilər

C) Qeyri-maddi aktivlər

D) Spirtli içkilərin bütün növləri

E) Texnika

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

108. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

- A) Ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin
- B) Fövqəladə hallar üçün istifadə edilən obyektlərin
- C) İstehsal sahələrin təyinatı istifadə etdiyi obyektlərinin
- D) Reklam təyinatı istifadə etdiyi obyektlərinin
- E) İctimai işə üçün istifadə edilən obyektlərin

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

109. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən müəssisənin aşağıdakı gəlirlərindən hansıları xərc çıxılmadan vergiyə cəlb olunur?

- A) Daşınan və daşınmaz əmlakın icarəyə verilməsinə görə alınan icarə haqları
- B) Daşınan və daşınmaz əmlakın satışından əldə olunan gəlir
- C) Məhsul satışından əldə olunan gəlir
- D) Xidmət satışından əldə olunan gəlir
- E) Əsas vəsaitin satışından əldə olunan gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

110. Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisi hesabat ili ərzində eyni metod tətbiq etmək şərti ilə öz gəlir və xərclərinin uçotunu hansı metodlarla apara bilər?

- A) Yalnız kassa metodu ilə
- B) Kassa və yoxlama metodu ilə
- C) Yoxlama və düzəliş metodu ilə
- D) Hesablama və kassa metodu ilə
- E) Hesablama və yoxlama metodu ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

111. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hesablama metodundan istifadə edilərkən müəssisənin gəlir və xərcləri hansı vaxtda müəyyən edilib uçota alınır?

- A) Gəlir almaq hüququnun əldə edildiyi və xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxtda
- B) Alınmış xərcə görə ödənişin edildiyi vaxtda
- C) Satışın edilib, ödənişinin əldə edildiyi vaxtda
- D) Gəlir almaq hüququnun əldə edildiyi və xərcin ödənilməsi vaxtda
- E) Gəlirin sıfır məbləğində olduğu və xərcin hesablandığı vaxtda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

112. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hesablama metodu tətbiq edərkən xərclərin uçota alınması üçün aşağıdakı fikirlərdən hansı doğrudur?

- A) Müəssisənin vergi borcları vergi borclarının ödənilməsi dövründə tanınır
- B) Vergi ili ərzində ödənməmiş xərclər məbləğində tanınır
- C) Hesablanan sosial ayırmaların ödənilməsi dövründə bu xərclər xərc olaraq tanınır
- D) Müəssisənin vergi borcları vergilərin hesablandığı dövründə tanınır
- E) Əvvəzi ödənilmədən daxil olan əsas vəsaitlərin ilin sonuna olan balans dəyərində görə hesablanmış amortizasiya məbləğləri xərc kimi tanınır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

113. A və B-ni təyin edin:

“Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsait(lər)in vergi ilinin sonuna qalıq dəyəri müəyyənləşdirilərkən əsas vəsait(lər)in əvvəlki ilin sonuna qalıq dəyəri A və ya ilkin dəyərin B az olduqda bu əsas vəsaitlərin qalıq dəyəri çıxılır”

- A) 300 manatdan; 5 faizindən
- B) 500 manatdan; 5 faizindən
- C) 300 manatdan; 3 faizindən
- D) 500 manatdan; 3 faizindən

E) 100 manatdan; 5 faizindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

114. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən "Maşınlar və avadanlıq" və "Nəqliyyat vasitələri" kateqoriyalarına aid əsas vəsaitlər üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

(Ardıcılıq: "Maşınlar və avadanlıq"; "Nəqliyyat vasitələri" kimidir)

A) Əvvəlki ilin sonuna qalıq dəyərini 3 % -i; əvvəlki ilin sonuna qalıq dəyərini 2 % -i

B) Əvvəlki ilin sonuna qalıq dəyərini 2 % -i; əvvəlki ilin sonuna qalıq dəyərini 2 % -i

C) Əvvəlki ilin sonuna qalıq dəyərini 3 % -i; əvvəlki ilin sonuna qalıq dəyərini 5 % -i

D) Əvvəlki ilin sonuna qalıq dəyərini 5 % -i; əvvəlki ilin sonuna qalıq dəyərini 3 % -i

E) Əvvəlki ilin sonuna qalıq dəyərini 5 % -i; əvvəlki ilin sonuna qalıq dəyərini 5 % -i

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

115. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakılardan hansılarda düzgün göstərilmişdir?

A) Binalar, tikintilər və qurğular - 7 faizədək

B) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək

C) İş heyvanları - 20 faizədək

D) Qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə

E) Digər əsas vəsaitlər - 25 faizədək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

116. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən göstərilən xərclərdən hansı gəlirdən çıxılan xərclərə aiddir?

A) Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər

B) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

C) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan hissəsi

D) Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri

E) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

117. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan “binalar, tikintilər və qurğular” illik amortizasiya normasını təyin edin

A) 7 %-dən çox

B) 7 %-dək

C) 7 %

D) ən azı 7%

E) 7 %-dən az

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

118. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan “maşınlar və avadanlıq” üzrə illik amortizasiya normasını təyin edin:

A) > 10 %

B) Xidmət müddətinə proporsional məbləğlərlə müəyyən olunur

C) 7 % ÷ 25 %

D) ≤ 20 %

E) ≤ 25 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

119. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini müəyyənləşdirərkən göstərilənlərdən hansı hesablama prosesində iştirak etmir?

- A) Vergi ilində təqdim edilmiş əsas vəsaitlərin qalıq dəyəri
- B) Cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri
- C) Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi
- D) Vergi ilində qalıq dəyəri 500 manatdan az olan əsas vəsaitlərin qalıq dəyəri
- E) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

120. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən əsas vəsaitlərin “binalar, tikintilər və qurğular” kateqoriyası üzrə hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği necə müəyyənləşdirilir?

- A) Əvvəlki ilin sonuna qalıq dəyərinin 7 % ilə məhdudlaşdırılır
- B) Əvvəlki ilin sonuna qalıq dəyərinin 3 % ilə məhdudlaşdırılır
- C) Əvvəlki ilin sonuna qalıq dəyərinin 0 % ilə məhdudlaşdırılır
- D) Əvvəlki ilin sonuna qalıq dəyərinin 2 % ilə məhdudlaşdırılır
- E) Əvvəlki ilin sonuna qalıq dəyərinin 5 % ilə məhdudlaşdırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

121. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən “Əsas vəsaitlər — istifadə müddəti ... çox olan, dəyəri ... çox olan və amortizasiya ... maddi aktivlərdir”.

- A) Bir ildən; 100 manatdan; edilməli olan
- B) Bir ildən; 500 manatdan; edilməli olan
- C) İki ildən; 100 manatdan; edilməli olan
- D) İki ildən; 100 manatdan; olunmayan
- E) Bir ildən; 500 manatdan; olunmayan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

122. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılan xərcləri təyin edin:

- A) Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri
- B) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən xərcləri
- C) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
- D) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər
- E) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

123. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakı müddəalardan hansı doğru deyil?

- A) Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır
- B) Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir
- C) Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır
- D) Binalar, tikililər və qurğular (tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır
- E) İlin sonuna əsas vəsaitin qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

124. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən "Köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirilə bağlı xərclərin gəlirdən çıxılması ... həddi ilə məhdudlaşdırılır".

- A) 5 %

B) 4 %

C) 3 %

D) 2 %

E) 0 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

125. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ƏDV-nin dərəcəsi neçə faizdir?

A) 14 %

B) 18 %

C) 20 %

D) 22 %

E) 25 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

126. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəssisələr əsas vəsaitlərinin dəyərindən hansı dərəcə ilə əmlak vergisi ödəyir?

A) 5 %

B) 4 %

C) 3 %

D) 2 %

E) 1 %

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

127. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların sahəsi 10000 m²-dək olduğu hallar üçün bu torpaq sahələri üzrə torpaq vergisinin dərəcəsi hansı həddə müəyyən edilir?

A) 4 manat / 1000 m²

B) 8 manat / 100 m²

C) 10 manat / 100 m²

D) 4 manat / 100 m²

E) 10 manat / 1000 m²

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

128. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılan xərcləri müəyyən edin:

A) Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər

B) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan hissəsi

C) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər

D) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

E) Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

129. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mədən vergisinin vergitutma obyektı nədir?

A) Azərbaycan Respublikasının xammal şəklində idxal etdiyi faydalı qazıntılar

B) Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar

C) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub sektoru daxil olmamaqla yerin təkindən çıxarılan faydalı qazıntılar

D) yalnız Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazıntılar

E) Azərbaycan Respublikasında istehsal olunan neft məhsulları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

130. Mədən vergisinin dərəcələri hansı normativ sənədlə müəyyən edilir:

- A) AR Nazirlər Kabinetinin qərarı ilə
- B) AR Vergilər Nazirinin əmri ilə
- C) AR Maliyyə Nazirliyinin əmri ilə
- D) AR Vergi Məcəlləsi ilə
- E) AR Təhsil Nazirliyinin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

131. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən neft və qaz üzrə mədən vergisinin vergi bazasını təyin edin:

- A) neft və qaz satışından əldə olunan gəlir
- B) neft və qaz hasilatının vergiyə cəlb olunan həcmi
- C) neft və qaz təhvilinin vergiyə cəlb olunan həcmi
- D) neft və qaz satışının vergiyə cəlb olunan həcmi
- E) neft və qaz itkilərinin vergiyə cəlb olunan həcmi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

132. Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın normativləri hansı dövlət təsisatı tərəfindən müəyyən edilir:

- A) AR Nazirlər Kabineti
- B) AR Vergilər Nazirliyi
- C) AR Maliyyə Nazirliyi
- D) AR Dövlət Neft Fondu
- E) AR Təhsil Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

133. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən əmlak vergisi üzrə vergi bazasını təyin edin:

- A) əsas vəsaitlərin ilin axırına qalıq dəyəri
- B) əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri
- C) əsas vəsaitlərin bərpa dəyəri
- D) əsas vəsaitlərin orta illik qalıq dəyəri
- E) əsas vəsaitlərin satış qiyməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

134. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən torpaq vergisi üzrə vergi bazasını təyin edin:

- A) torpaq sahəsinin hər 100 kvadrat metri
- B) torpaq sahəsinin hər 10 kvadrat metri
- C) torpaq sahəsinin hər kvadrat metri
- D) torpaq sahəsinin hər 1000 kvadrat metri
- E) torpaq sahəsinin hər 30 kvadrat metri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

135. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı aksizli mallara aiddir?

- A) xam neft
- B) təbii qaz
- C) neft emalı məhsulları
- D) inşaat materialları
- E) səmt qazı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

136. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aktivlər hansı kateqoriyalara bölünür (tam siyahı):

A) binalar, tikintilər və qurğular; maşınlar, avadanlıq və hesablama texnikası; nəqliyyat vasitələri; iş heyvanları; geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər; qeyri-maddi aktivlər; digər əsas vəsaitlər

B) binalar, tikintilər və qurğular; maşınlar, avadanlıq və hesablama texnikası; nəqliyyat vasitələri

C) binalar, tikintilər və qurğular; iş heyvanları; digər əsas vəsaitlər

D) nəqliyyat vasitələri; iş heyvanları; qeyri-maddi aktivlər; digər əsas vəsaitlər.

E) qeyri-maddi aktivlər; digər əsas vəsaitlər.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

137. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən amortizasiya necə hesablanır:

A) əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinin amortizasiya normasına hasili kimi

B) əsas vəsaitlərin vergi ilinin əvvəlinə qalıq dəyərinin amortizasiya normasına hasili kimi

C) əsas vəsaitlərin ilkin dəyərinin faydalı istifadə müddətinə nisbəti kimi

D) əsas vəsaitlərin ilkin dəyərinin faydalı istifadə müddətinə nisbətinin amortizasiya normasına hasili kimi

E) əsas vəsaitlərin idxal dəyərinin amortizasiya normasına nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

138. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi ilinin sonuna əsas vəsaitlər üzrə qalıq dəyəri necə təyin edilir:

A) cari ildə daxil olmuş əsas vəsaitlərin dəyərinə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir.

B) əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri, cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi

ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır

C) əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərində cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri, vergi ilində təqdim edilmiş, ləğv edilmiş əsas vəsaitlərin qalıq dəyəri çıxılır

D) əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərində cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri, cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir

E) əsas vəsaitlər üzrə qalıq dəyəri hesablanmır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

139. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən təmir xərclərinin uçotu necə aparılır:

A) hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərində müvafiq olaraq təsdiq edilmiş norma ilə məhdudlaşdırılır. Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan məbləği vergi ili üzrə cari xərclərə aid edilir

B) təmir xərcləri məhdudlaşdırılmır

C) hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərində müvafiq olaraq təsdiq edilmiş norma ilə məhdudlaşdırılır. Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan məbləği cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərində artırılmasına aid edilir

D) hər il üçün təmir xərclərinin tam məbləği cari xərclərə aid edilir

E) təmir xərclərinin uçotu aparılmır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

140. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə gəlir və xərclərin uçot metodları hansılardır:

A) kassa metodu və hesablama metodu

B) kassa metodu və xərclər metodu

C) hesablaşma hesabı metodu və ödəmə metodu

D) ödəmə metodu

E) idarəetmə metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

141. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakı vergilərdən hansı gəlirdən çıxılan xərclərə aid edilmir?

- A) aksiz vergisi, yol vergisi, Əlavə Dəyər Vergisi
- B) mədən vergisi, əmlak vergisi, yol vergisi
- C) torpaq vergisi, Əlavə Dəyər Vergisi, əmlak vergisi
- D) əmlak vergisi, aksiz vergisi, yol vergisi
- E) mədən vergisi, əmlak vergisi, aksiz vergisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

142. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən aşağıdakı vergilərdən hansı gəlirdən çıxılan xərclərə aid edilmir?

- A) əmlak vergisi, mədən vergisi
- B) mədən vergisi, torpaq vergisi
- C) əlavə dəyər vergisi, aksiz vergisi
- D) torpaq vergisi, aksiz vergisi
- E) əmlak vergisi, aksiz vergisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

143. Aşağıdakı aktivlərdən hansının amortizasiya norması 25 faiz deyil:

- A) qeyri-maddi aktivlər
- B) nəqliyyat vasitələri
- C) yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
- D) hamısı
- E) heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

144. Müəssisə aprel ayının 1-dən avadanlığı konservasiya etmişdir. Həmin dövrdən amortizasiya necə hesablanır?

- A) amortizasiya norması 50%-dək azaldılır
- B) amortizasiya olunmur
- C) sürətli amortizasiya metodu tətbiq edilir
- D) konservasiyaya qədərki norma ilə amortizasiya olunur
- E) amortizasiya norması 50% artırılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

145. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı aksizli mallara aid deyil?

- A) neft emalı məhsulları
- B) tütün məhsulları
- C) xam neft
- D) spirtli içkilər
- E) pivə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

146. İxrac qiymət fərqiindən dövlət büdcəsinə ödəniş üçün baza necə təyin edilir:

- A) məhsulların satış dəyəri
- B) məhsulların satış dəyəri ilə ölkədaxili topdansatış dəyəri arasındakı fərq
- C) məhsulların ixracına çəkilən xərclər çıxıldıqdan sonra qalan satış dəyəri ilə həmin məhsulların ölkədaxili topdansatış dəyəri arasındakı fərq
- D) məhsulların ölkədaxili topdansatış dəyəri

E) məhsulların alış dəyəri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında Qanun

147. İxrac qiymət fərqindən dövlət büdcəsinə ödəniş hansı qanunverici sənədlə tənzimlənir:

A) AR Vergi Məcəlləsi

B) AR Nazirlər Kabinetinin sərəncamı

C) AR Dövlət büdcəsi haqqında qanun

D) AR Maliyyə Nazirliyinin sərəncamı

E) AR Maliyyə Nazirliyinin göstərişi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında Qanun

148. Neft və qaz hasilatı üzrə hesablanmış mədən vergisi aşağıdakı hansı xərclərə aid edilir:

A) dəyişən xərclərə

B) sabit xərclərə

C) üstəlik xərclərə

D) dolay xərclərə

E) inzibati xərclərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR üzrə istehsal edilən məhsul, görülən iş və xidmətlərə çəkilən xərclərin uçotu üzrə metodologiya

149. Avadanlığın saxlanması və istismarına çəkilən xərclər hansı xərclərə aiddir?

A) kommersiya xərclərinə

B) əsas xərclərə

C) dəyişən xərclərə

D) sabit xərclərə

E) reklam xərclərinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR üzrə istehsal edilən məhsul, görülən iş və xidmətlərə çəkilən xərclərin uçotu üzrə metodologiya

150. Elektrik təchizatı sexinin xərclərinin bölgü bazası kimi hansını seçmək olar?

- A) elektrik enerjisi istehsalı zamanı sərf edilən material həcmi
- B) elektrik enerjisi istehsalına sərf edilən məhsul həcmi
- C) elektrik enerjisi üzrə itkilərin həcmi
- D) elektrik enerjisinin həcmi
- E) sərf edilən suyun həcmi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR üzrə istehsal edilən məhsul, görülən iş və xidmətlərə çəkilən xərclərin uçotu üzrə metodologiya

151. Reklam xərci hansı xərclərə aiddir?

- A) avadanlığın saxlanması xərclərinə
- B) inzibati xərclərə
- C) əsas xərclərə
- D) kommərsiya xərclərinə
- E) elektrik təchizatı xərclərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR üzrə istehsal edilən məhsul, görülən iş və xidmətlərə çəkilən xərclərin uçotu üzrə metodologiya

152. Qaz təchizatı sexinin xərclərinin xidmət göstərdiyi sahələrin xərclərinə bölgü bazası kimi hansını seçmək olar?

- A) qazın qiyməti
- B) qaz itkiləri
- C) qazın həcmi
- D) sərf olunan suyun həcmi

E) material h cmi

Testin  t nlik d r c si: orta

İstinad: SOCAR  zr  istehsal edil n m hsul, g r l n iŐ v  xidm tl r   kil n x rcl rin u otu  zr  metodologiya

153. AŐaĐıdakılardan hansı x rc elementin  aiddir?

A) material x rcl ri

B)  mumt s rr fat x rcl ri

C) sex x rcl ri

D)  st lik x rcl r

E) debitor borcları

Testin  t nlik d r c si: orta

İstinad: SOCAR  zr  istehsal edil n m hsul, g r l n iŐ v  xidm tl r   kil n x rcl rin u otu  zr  metodologiya

154. İstehsal b dc si hazırlanark n m hsul istehsalı h cmi aŐaĐıdakı b rab rlikl  m  yy n edilir:

A) satıŐ h cmi+d vr n  nv lin  qalıq+d vr n sonuna qalıq

B) satıŐ h cmi-d vr n  nv lin  qalıq+d vr n sonuna qalıq

C) satıŐ h cmi+d vr n  nv lin  qalıq-d vr n sonuna qalıq

D) satıŐ h cmi-d vr n  nv lin  qalıq-d vr n sonuna qalıq

E) d vr n sonuna qalıĐa b rab r g t r l r

Testin  t nlik d r c si:  t n

İstinad: CIMA Publishing is an imprint of Elsevier. The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

155. Torpaq vergisi aŐaĐıdakı hansı x rcl r  aid edilir:

A) d yiŐ n x rcl r 

B) sabit x rcl r 

- C) üstəlik xərclərə
- D) birbaşa xərclərə
- E) reklam xərclərinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR üzrə istehsal edilən məhsul, görülən iş və xidmətlərə çəkilən xərclərin uçotu üzrə metodologiya

156. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən tövsiyyə edilən amortizasiya metodları hansılardır:

- A) istehsal metodu, xətti metod, azalan qalıq dəyəri metodu
- B) istehsal metodu, texnoloji metod, istehlak metodu
- C) azalan qalıq dəyəri metodu, xətti metod, normativ metod
- D) istehsal metodu, normativ metod, balans dəyəri metodu
- E) normativ metod

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

157. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən əsas vəsaitlərin amortizasiya olunan dəyəri necə təyin edilir:

- A) əsas vəsaitlərin ilkin dəyərində bərabərdir
- B) əsas vəsaitlərin ilkin əvvəlinə qalıq dəyəridir
- C) əsas vəsaitlərin son qalıq dəyəridir
- D) əsas vəsaitin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir
- E) əsas vəsaitlərin idxal dəyəridir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

158. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən maya dəyərinin uçotunun tövsiyyə edilən metodu hansıdır:

- A) tam maya dəyəri metodu
- B) dəyişən xərclər üzrə maya dəyəri metodu
- C) sabit xərclər üzrə maya dəyəri metodu
- D) birbaşa xərclər üzrə maya dəyəri metodu
- E) dolayı xərclər üzrə maya dəyəri metodu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar

159. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən xətti metod ilə amortizasiya necə hesablanır:

- A) əsas vəsaitlərin amortizasiya olunan dəyərinin faydalı istifadə müddətinə nisbəti kimi
- B) əsas vəsaitlərin balans dəyərinin faydalı istifadə müddətinə nisbəti kimi
- C) əsas vəsaitlərin ilkin dəyərinin amortizasiya normasına hasili kimi
- D) əsas vəsaitlərin qalıq dəyərinin amortizasiya normasına hasili kimi
- E) əsas vəsaitlərin idxal dəyərinin amortizasiya normasına nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

160. Aşağıdakılardan hansı pulun funksiyalarını tam əks etdirir?

- A) dəyər ölçüsü, tədavül və yığım vasitəsi
- B) tədavül və ehtiyat vasitəsi
- C) dəyər ölçüsü və yığım vasitəsi
- D) dəyər ölçüsü və ehtiyat vasitəsi
- E) yalnız ehtiyat vasitəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

161. Sənayenin topdansatış (buraxılış) qiymətinin tərkibi nədən ibarətdir:

- A) müəssisənin topdansatış qiyməti, pərakəndəsətış qiyməti
- B) pərakəndəsətış qiyməti, ticarət əlavəsi
- C) pərakəndəsətış qiyməti, aksiz vergisi
- D) müəssisənin topdansatış qiyməti, təchizat-satış əlavələri, aksiz, əlavə dəyər vergisi
- E) əlavə dəyər vergisi, yol vergisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

162. Pərakəndəsətış qiymətinin tərkibi nədən ibarətdir:

- A) sənayenin topdansatış (buraxılış) qiyməti, ticarət əlavələri
- B) müəssisənin topdansatış qiyməti, ticarət əlavələri
- C) müəssisənin topdansatış qiyməti, mənfəət vergisi
- D) sənayenin topdansatış (buraxılış) qiyməti, kommərsiya xərcləri
- E) aksiz və əlavə dəyər vergisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

163. Mikroiqtisadiyyat hansı sahəni öyrənir?

- A) rayon iqtisadiyyatını
- B) ölkə iqtisadiyyatını
- C) dünya iqtisadiyyatını
- D) sahə iqtisadiyyatını
- E) heç bir sahəni öyrənmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

164. İstehlak və yığımın cəmi:

- A) yığıma bərabərdir
- B) iqtisadi artım şəraitində gəlirdən çoxdur
- C) həmişə gəlirdən aşağıdır
- D) gəlirə bərabərdir
- E) istehlaka bərabərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

165. Uzun müddətli dövrdə bütün xərclər

- A) dolayıdır
- B) əsasdır
- C) sabitdir
- D) dəyişəndir
- E) dəyişməzdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

166. İqtisadi nəzəriyyə

- A) ekoloji məsələləri öyrənən elmdir
- B) ölkələrarası münasibətləri öyrənən elmdir
- C) cəmiyyətin iqtisadi münasibətləri və inkişaf qanunauyğunluqlarını öyrənən elmdir
- D) cəmiyyət üzvlərinin qarşılıqlı münasibətlərini öyrənən elmdir
- E) sosial infrastrukturu öyrənən elmdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

167. Bazar iqtisadiyyatı şəraitində

- A) qiymətlər istehsalçılar tərəfindən təyin edilir
- B) qiymətlər istehlakçılar tərəfindən təyin edilir
- C) qiymətlər dövlət tərəfindən tənzimlənir
- D) qiymətlər tələb və təklif əsasında formalaşır
- E) qiymətlər tənzimlənmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

168. Bütçə kəsiri nədir?

- A) bütçə xərclərinin gəlirləri üstələməsidir
- B) bütçə gəlirlərinin xərcləri üstələməsidir
- C) bütçə gəlirlərinin xərclərə bərabər olmasıdır
- D) dövlət borcunun azalmasıdır
- E) bütçə kəsiri olmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

169. Aşağıdakılardan hansı ictimai istehsalın qarşılıqlı əlaqəsini səciyyələndirən mərhələləri tam və düzgün ifadə edir?

- A) istehsal, mübadilə, bölüşdürmə, istehlak
- B) bölüşdürmə, istehsal, istehlak, mübadilə
- C) istehsal, bölüşdürmə, mübadilə, istehlak
- D) mübadilə, istehlak, istehsal, bölüşdürmə
- E) yalnız istehlak

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

170. Qiymətə görə tələbin elastikliyi necə hesablanır?

- A) qiymətin faizlə dəyişməsinin tələbin miqdarının faizlə dəyişməsinə nisbəti kimi

- B) tələbin miqdarının faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə nisbəti kimi
- C) tələbin miqdarının faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə hasili kimi
- D) qiymətin faizlə dəyişməsi ilə tələbin miqdarının faizlə dəyişməsinin cəmi kimi
- E) hesablanmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

171. Qiymətə görə təklifin elastikliyi necə hesablanır?

- A) qiymətin faizlə dəyişməsinin təklifin miqdarının faizlə dəyişməsinə nisbəti kimi
- B) təklifin miqdarının faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə nisbəti kimi
- C) təklifin miqdarının faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə hasili kimi
- D) qiymətin faizlə dəyişməsi ilə təklifin miqdarının faizlə dəyişməsinin fərqi kimi
- E) hesablanmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

172. Əsas kapital anlayışına hansılar daxildir?

- A) dəzgahlar, maşınlar, avadanlıqlar
- B) hazır məhsul
- C) xammal və material
- D) əmək haqqı
- E) sosial sığortaya ayırmalar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

173. İqtisadi nemətlərin yaradılması prosesi necə adlanır?

A) istehlak

B) tələbat

C) istehsal

D) təklif

E) satış

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

174. Əmanətin (yığımın) həcminə təsir edən amillər hansılardır?

A) gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil

B) gəlirin həcmi və yığma yönəldilən həcmi

C) istehsalın həcmi, faiz norması

D) istehsalın həcmi, mənfəət, faiz norması

E) yalnız psixoloji amil

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

175. İşsizlərin iş qüvvəsinə faizlə olan nisbəti:

A) işsizliyin kəmiyyətidir

B) işsizlik səviyyəsidir

C) işsizliyin minimumudur

D) işsizliyin artımıdır

E) sıfırdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

176. Tam məşğulluq nə deməkdir?

A) bütün əhali işlə təmin olunmuşdur

- B) əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- C) hər bir kəs işsizliklə bağlı sosial müavinətlə təmin olunmuşdur
- D) ölkədə işsizliyin olmadığı bir dövrdür
- E) işsiz yoxdur

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

177. İqtisadiyyatın dövlət tənzimlənməsinin əsas məqsədi nədir?

- A) yoxsulluğun ləğvi
- B) qiymət siyasəti
- C) səhiyyə islahatları
- D) iqtisadi və sosial sabitlik
- E) ekoloji tarazlıq

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

178. Aşağıdakı ifadələrdən hansı əsas vəsaitləri tərif edir:

- A) bir istehsal prosesində istifadə edilən və dəyəri tamamilə istehsal həcminə silinən maddi aktivlərdir
- B) istehsalda və ya mal-materialların çatdırılması, və ya xidmətlərin göstərilməsində istifadə edilməsi, digər tərəflərə icarəyə verilməsi və ya inzibati məqsədlər üçün saxlanılması və bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən maddi aktivlərdir
- C) yalnız istehsal prosesində istifadə edilən maddi aktivlərdir
- D) öz dəyərini bir dəfəyə məhsulun üzərinə keçirən aktivlərdir
- E) öz dəyərini məhsulun üzərinə keçirməyən aktivlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

179. Aşağıdakılardan hansı əsas fondlara aiddir?

- A) neft və qaz quyuları
- B) xammal və materiallar
- C) əmək haqqı
- D) nəqliyyat xərcləri
- E) spirtli məhsullar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

180. Əsas vəsaitlərin faydalı istismar müddəti

- A) istehsal gücündən istifadə dərəcəsidir
- B) aktivin istifadəyə yararlı olması gözlənilən dövr və ya aktivin istifadəsindən müəssisənin əldə edəcəyi məhsul vahidinin miqdarıdır
- C) əsas vəsaitin istismardan çıxarılma zamanıdır
- D) əsas vəsaitin mənəvi aşınmasını göstərən zamandır
- E) əsas vəsaitlərin təmirə dayandığı zamandır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

181. Aşağıdakılardan hansı qeyri maddi aktivlərə aiddir?

- A) dəzgah
- B) proqram təminatı
- C) kompyuter
- D) printer
- E) masa

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

182. Əsas vəsaitlərin ilkin dəyəri necə təyin edilir?

- A) əsas vəsaitlərin yalnız alış dəyəri

- B) əsas vəsaitlərin ləğv edilməsinə çəkilən xərclər
- C) əsas vəsaitlərin balans dəyəri ilə amortizasiya ayırmalarının fərqi kimi
- D) əsas vəsaitlərin alış dəyəri, əsas vəsaitlərin çatdırılması və quraşdırılmasına çəkilən xərclər
- E) əsas vəsaitlərin faydalı iş müddətinin sonuna dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

183. Əsas vəsaitlərin aşınması

- A) əsas vəsaitlərin istismardan çıxarılmasıdır
- B) əsas vəsaitlərin istismara verilməsidir
- C) əsas vəsaitlərin dəyərinin hissə-hissə məhsulun maya dəyərində aid edilməsidir
- D) təbii amillərin təsiri nəticəsində əsas vəsaitlərin ilkin fiziki və mənəvi xüsusiyyətlərinin itməsi, köhnəlməsi və qiymətdən düşməsidir
- E) aşınmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

184. Əsas vəsaitlər hansı köhnəlmə növlərinə məruz qalırlar?

- A) fiziki və sosial
- B) sosial və mənəvi
- C) iqtisadi və sosial
- D) fiziki və mənəvi
- E) köhnəlmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

185. Əsas vəsaitlərin yenilənmə əmsalı necə təyin edilir?

- A) yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini ilin sonuna olan əsas vəsaitlərin dəyərinə nisbəti kimi
- B) istifadədən çıxmış əsas vəsaitlərin dəyərini əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- C) yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini istifadədən çıxmış əsas vəsaitlərin dəyərinə nisbəti kimi
- D) istifadədən çıxmış əsas vəsaitlərin dəyəri ilə yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini fərqi kimi
- E) əsas vəsaitlərin təmirinə çəkilən xərclərin qalıq dəyərinə nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

186. Əsas vəsaitlərin sıradan çıxma əmsalı necə hesablanır?

- A) yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- B) istifadədən çıxmış əsas vəsaitlərin dəyərini ilin əvvəlinə olan əsas vəsaitlərin dəyərinə nisbəti kimi
- C) yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini istifadədən çıxmış əsas vəsaitlərin dəyərinə nisbəti kimi
- D) istifadədən çıxmış əsas vəsaitlərin dəyəri ilə yeni istifadəyə verilmiş əsas vəsaitlərin dəyərini fərqi kimi
- E) əsas vəsaitlərin təmirinə çəkilən xərclərin qalıq dəyərinə nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

187. Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır?

- A) dövriyyə vəsaitlərinin orta illik qalığının satılan məhsul həcminə nisbəti kimi
- B) dövriyyə vəsaitlərinin orta illik qalığının satılan məhsul nisbətində hasili kimi
- C) satılan məhsul həcmi ilə dövriyyə vəsaitlərinin orta illik qalığının fərqi kimi
- D) satılan məhsul həcmi ilə dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- E) istehsal olunan məhsul həcmi ilə satılan məhsul həcmi fərqi kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

188. Maya dəyərinə aid edilmə üsuluna görə xərclər aşağıdakılara bölünür:

- A) dəyişən və sabit xərclər
- B) əsas və dəyişən xərclər
- C) kalkulyasiya və dolay xərclər
- D) birbaşa və dolay xərclər
- E) smeta maddələri və sabit xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

189. Məhsul həcmindən asılılığına görə xərclər aşağıdakılara bölünür:

- A) əsas və köməkçi xərclər
- B) birbaşa və dolay xərclər
- C) dəyişən və dolay xərclər
- D) dəyişən və sabit xərclər
- E) smeta maddələri və sabit xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

190. İstehsal prosesindəki roluna görə xərclər aşağıdakılara bölünür:

- A) dəyişən və sabit xərclər
- B) dolay və sabit xərclər
- C) birbaşa və əsas xərclər
- D) əsas və üstəlik
- E) smeta maddələri və sabit xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

191. "Zərərsizlik nöqtəsi"ndə müəssisənin gəlirləri

- A) dəyişən və sabit xərclərin cəminə bərabər olur
- B) sabit və inzibati xərclərin cəminə bərabər olur
- C) dəyişən və dolay xərclərin cəminə bərabər olur
- D) dəyişən xərclərə bərabər olur
- E) sabit xərclərə bərabər olur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

192. Müəssisə fəaliyyəti üzrə mənfəət aşağıdakılardan ibarətdir (tam siyahı):

- A) icarə, lizinq və maliyyə fəaliyyətindən mənfəət
- B) marketinq, hasilat və investisiya fəaliyyətindən mənfəət
- C) satışdan kənar əməliyyatlar üzrə mənfəət, əmlakın satışı üzrə mənfəət, əməliyyat fəaliyyətindən mənfəət
- D) əməliyyat, investisiya və maliyyə fəaliyyətindən mənfəət
- E) material satışından mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

193. Aşağıdakılardan hansı mənfəət növlərini tam əks etdirir?

- A) icarə, lizinq və maliyyə fəaliyyətindən mənfəət
- B) marketinq, hasilat və investisiya fəaliyyətindən mənfəət
- C) cari və əsaslı mənfəət
- D) balans mənfəəti, vergi tutulan mənfəət, xalis mənfəət
- E) sabit mənfəət

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

194. Mənfəət üzrə ümumi marja necə hesablanır?

- A) dəyişən xərclərin tam maya dəyərinə nisbəti
- B) marjinal mənfəətin dəyişən xərclərə nisbəti
- C) marjinal mənfəətin satışın maya dəyərinə nisbəti
- D) marjinal mənfəətin satışdan əldə edilən gəlirə nisbəti
- E) ümumi xərclərin dəyişən xərclərə nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

195. Məhsul istehsalının həcmindən asılı olan xərclər:

- A) üstəlik xərclərdir
- B) sabit xərclərdir
- C) dolay xərclərdir
- D) dəyişən xərclərdir
- E) ümumi xərclərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

196. Məhsul istehsalı həcmindən asılı olmayan xərclər:

- A) mədən vergisidir
- B) əsas xərclərdir
- C) dolay xərclərdir
- D) sabit xərclərdir
- E) dəyişən xərclərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

197. Əmək məhsuldarlığı

- A) vahid material xərcinə düşən yarımfabrikatların həcmi nəzərdə tutur
- B) vahid material xərcinə düşən hazır məhsulun həcmi nəzərdə tutur
- C) məhsul vahidinə düşən əmək xərclərini nəzərdə tutur
- D) vahid əmək xərcinə düşən məhsulun istehsal həcmi nəzərdə tutur
- E) əmək haqqını nəzərdə tutur

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

198. Amortizasiya nədir:

- A) aktivin faydalı istismar müddəti ərzində onun amortizasiya dəyərinin hissə-hissə bölüşdürülməsidir
- B) aktivin faydalı istismar müddəti ərzində onun fiziki aşınmasıdır
- C) aktivin faydalı istismar müddəti ərzində onun mənəvi aşınmasıdır
- D) aktivin dəyərinin fiziki və mənəvi aşınmasıdır
- E) gəlir əldə edilməsi metodudur

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

199. İnzibati idarəetmə işçilərinin əmək haqqı hansı xərclərə aiddir?

- A) üstəlik xərclərə
- B) birbaşa xərclərə
- C) dəyişən xərclərə
- D) əsas xərclərə
- E) mədən vergisinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

200. Məhsul istehsalına birbaşa aid edilə bilməyən xərclər:

- A) dolay xərclərdir
- B) əsas xərclərdir
- C) birbaşa xərclərdir
- D) dəyişən xərclərdir
- E) mədən vergisidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

201. Əmək məhsuldarlığı göstəricisinə aiddir:

- A) istehsal həcmi
- B) rentabellik
- C) fond tutumu
- D) mənfəət
- E) zərər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

202. Dövrüyyə fondlarını xarakterizə edən amillər hansılardır?

- A) öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirməsi
- B) bir istehsal tsiklində tam istehlak olunması
- C) özünün natural formasını saxlaması
- D) istehsal prosesində dəfələrlə iştirak etməsi
- E) öz dəyərini saxlaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

203. "Bitməmiş istehsal" nədir?

- A) əsas vəsait qoyuluşları üzrə başa çatdırılmayan tikinti
- B) istehsala buraxılmayan materialların hesabat dövrünün sonuna anbar qılıqları
- C) istehsal prosesinin bütün mərhələlərini keçməyən və hazır məhsul hesab edilməyən məhsul həcmi
- D) yarımfabrikatlar
- E) satılan məhsul həcmidir
- Testin çətinlik dərəcəsi: orta
- İstinad: İqtisadi Nəzəriyyə

204. Müəssisə üzrə dolay xərclərin bölgü bazası hansı sənədlə təyin edilir?

- A) Vergi Məcəlləsi ilə
- B) müəssisənin uçot siyasəti ilə
- C) mühasibat uçotu haqqında qanunla
- D) heç biri ilə
- E) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

205. İdarəetmə uçotu sistemində formalaşan məlumatlar aşağıdakılar üçün zəruridir

- A) potensial investorlar üçün
- B) müəssisənin rəhbər işçiləri və menecerlər üçün
- C) malgöndərən təşkilatlar üçün
- D) auditorlar üçün
- E) əhali üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

206. Dolay xərclərin bölgü bazaları

- A) qanunvericiliklə təyin edilir
- B) vergi orqanları ilə razılaşıdırılır
- C) müəssisə tərəfindən sərbəst təyin edilir
- D) vergilərin hesablanmasında istifadə edilir
- E) dövlət tərəfindən təyin edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

207. İdarəetmə uçotunda xərclərin təsnifatı aşağıdakılar ilə təyin edilir:

- A) AR Vergi Məcəlləsi
- B) AR Maliyyə Nazirliyinin göstərişi
- C) müəssisənin uçot siyasəti
- D) AR Nazirlər Kabinetinin qərarı
- E) ölkələr arasındakı razılaşma protokolu ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

208. Bütçə tərtibi nəticəsində aşağıdakılar məlum olur:

- A) qəbul edilən bu və ya digər inkişaf planı nəticəsində müəssisənin əldə edə biləcəyi mənfəətin həcmi
- B) istehsal edilən məhsulun keyfiyyət xarakteristikasının dəyişməsi nəticəsində istehlakçıların təmin edilmə dərəcəsi
- C) yeni növ məhsul istehsalı nəticəsində rəqib müəssisənin maliyyə vəziyyəti
- D) anbar qalıqlarının minimumlaşdırılması tədbirlərinin həyata keçirilməsi nəticəsində malgöndərən təşkilatların maliyyə vəziyyəti
- E) məhsulların idxal şərtləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

209. Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- A) əsas və üstəlik xərclər
- B) tam xərclər
- C) dəyişən və şərti sabit xərclər
- D) birbaşa və dolay xərclər
- E) sosial xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

210. Aşağıda qeyd edilən elementləri Mənfəət (zərər) hesabatı və Balans hesabatı üzrə təsnifləşdirin:

Material xərci, qısamüddətli debitor borcları, əmək haqqı xərci, uzunmüddətli aktivlər, hazır məhsul qalığı

- A) Mənfəət və zərər hesabatı üzrə: material xərci, əmək haqqı xərci; Balans hesabatı üzrə: qısamüddətli debitor borcları, uzunmüddətli aktivlər, hazır məhsul qalığı
- B) Mənfəət və zərər hesabatı üzrə: hazır məhsul qalığı, əmək haqqı xərci; Balans hesabatı üzrə: material xərci, qısamüddətli debitor borcları, uzunmüddətli aktivlər
- C) Mənfəət və zərər hesabatı üzrə: əmək haqqı xərci, uzunmüddətli aktivlər; Balans hesabatı üzrə: material xərcləri, qısamüddətli debitor borcları, hazır məhsul qalığı
- D) Mənfəət və zərər üzrə: qısamüddətli debitor borcları, hazır məhsul qalığı, uzunmüddətli aktivlər; Balans hesabatı üzrə: material xərcləri, əmək haqqı xərcləri
- E) Mənfəət və zərər hesabatı üzrə: kreditor borcları, uzunmüddətli aktivlər; Balans hesabatı üzrə: material xərcləri, hazır məhsul qalığı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

211. Qeyri-maddi aktivlər köhnəlmənin hansı növünə məruz qalırlar?

- A) sosial köhnəlmə
- B) mənəvi köhnəlmə
- C) fiziki köhnəlmə
- D) texniki köhnəlmə

E) ekoloji köhnəlmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

212. Müəssisə topdansatış qiyməti müəyyən edilərkən aşağıdakı amillərdən hansı nəzərə alınır?

A) məhsulun maya dəyəri

B) işçilərin sayı

C) hazır məhsullar üzrə anbar qalıqları

D) əsas vəsaitlərin amortizasiya normaları

E) qeyri-maddi aktivlərin qalıq dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

213. İstehsal gücü nədir:

A) müəssisənin illik istehsal həcmidir

B) müəssisənin bazardakı payıdır

C) müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir

D) müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanıdır

E) müəssisədə məhsul itkisi həcmidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

214. Aşağıdakılardan hansı tələb əyrisinin sağa yerdəyişməsinə səbəb olmur:

A) məhsulun qiymətinin düşməsi

B) tamamlayan məhsulun qiymətinin düşməsi

C) əvəzedici məhsulun qiymətinin düşməsi

D) məhsula verilən üstünlüyün artması

E) məhsul itkisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

215. X məhsulunun qiyməti artdığı zaman Y məhsuluna olan tələb də artırsa, bu məhsullar:

- A) aşağı məhsullardır
- B) bir-birini tamamlayan məhsullardır
- C) əvəzedici məhsullardır
- D) normal məhsullardır
- E) tullantı məhsullarıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

216. Aşağıdakı bazar strukturlarından hansında qiymət-həcm siyasətində qarşılıqlı asılılıq vardır?

- A) monopoliya
- B) monopolistik rəqabət
- C) tam rəqabət
- D) oliqopoliya
- E) müəssisə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

217. Neftqazçıxarma müəssisəsində xam neft üzrə orta məcmu xərclər 45 manatdır. Müəssisə 5 il müddətində neft hasilatını 10 faiz artırmağı planlaşdırır. Aşağıdakı ifadələrdən hansı düzdür:

- A) uzunmüddətli dövrdə istehsal həcmnin artması ilə orta məcmu xərclərin artımı istehsal həcmi ilə əlaqədar xərclərin artmasına səbəb olur
- B) uzunmüddətli dövrdə istehsal həcmnin artması ilə orta məcmu xərclərin artımı istehsal həcmi ilə əlaqədar xərclərin azalmasına səbəb olur
- C) uzunmüddətli dövrdə istehsal həcmnin artması ilə orta məcmu xərclərin səviyyəsinə təsir etmir

D) uzunmüddətli dövrdə istehsal həcmnin artması ilə orta məcmu xərclər azalır

E) xərclər artmır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

218. Xam neftin qiyməti 30%, satış həcmi isə 70% artmışdır. Bu halda:

A) qiymətə görə təklif əyrisinin elastikliyi yüksəkdir

B) qiymətə görə təklif əyrisinin elastikliyi yoxdur

C) qiymətə görə təklif əyrisinin elastikliyi aşağıdır

D) qiymətə görə təklif sifra bərabərdir

E) heç nə dəyişmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

219. Təbii qazın qiyməti 20%, satış həcmi 5% artmışdır. Bu halda:

A) qiymətə görə təklif sifra bərabərdir

B) qiymətə görə təklif əyrisinin elastikliyi yoxdur

C) qiymətə görə təklif əyrisinin elastikliyi aşağıdır

D) qiymətə görə təklif əyrisinin elastikliyi yüksəkdir

E) heç nə dəyişmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İqtisadi Nəzəriyyə

220. Müəssisə yeni kompressor stansiyasının tikintisinə başlamış və aşağıdakı xərcləri çəkmişdir:

1.sahənin abadlaşdırılması, topoqrafiya, geodeziya işlərinə xərclər;

2.avadanlıqların alınması və sahəyə daşınması xərcləri;

3.müəssisə rəhbərinin nəqliyyat xərcləri;

4.inzibati sahənin təmizlənməsi üçün əlavə xadimələrin əmək haqqı xərcləri;

5.podratçı müəssisənin xərcləri/

Kompressor stansiyasının tikintisi ilə bağlı relevant xərcləri seçin.

- A) 1, 2, 3, 4
- B) 1, 2, 5
- C) 3, 4, 1
- D) 1, 3, 4, 5
- E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

221. Müəssisə yeni qaz ötürücü xəttin çəkilməsinə başlamış və aşağıdakı xərcləri çəkmişdir:

- 1.qaz xəttlərinin çəkilməsi üzrə layihə-axtarış işlərinə xərclər;
 - 2.sahənin abadlaşdırılması, topoqrafiya, geodeziya işlərinə xərclər;
 - 3.sahə bağbanının əmək haqqı xərci;
 - 4.müəssisə rəhbərinin əmək haqqı xərci;
 - 5.boru kəmərlərinin alınması və sahəyə daşınması xərcləri.
- Qaz ötürücü xəttin çəkilməsi ilə bağlı relevant xərcləri qeyd edin.

- A) 2, 3, 4, 5
- B) 3, 4, 5
- C) 1, 2, 5
- D) 1, 2, 3
- E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Publishing is an imprint of Elsevier.The Boulevard, Langford Lane, Kidlington, Oxford, OX5 1GB, UK. First edition 2008, Б.Скарлет. Управление эффективностью операции. 2009

222. Satışın rentabelliği aşağıdakı funksiyalardan hansı ilə təyin edilir?

- A) mənfəətin kapital qoyuluşunun həcminə nisbəti
- B) mənfəətin kommersiya xərclərinə nisbəti
- C) mənfəətin ekoloji xərclərə nisbəti
- D) mənfəətin satışdan əldə edilən gəlirə nisbəti
- E) mənfəətin inzibati xərclərə nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: İqtisadi Nəzəriyyə

223. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

224. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

225. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

226. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

227. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

228. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır

E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

229. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

A) Kimyəvi, bioloji və psixofizioloji

B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

C) Bioloji və psixofizioloji

D) Fiziki və kimyəvi və psixofizioloji

E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

230. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

A) İki ildə bir dəfədən az olmayaraq

B) Dörd ildə bir dəfədən az olmayaraq

C) Üç ildə bir dəfədən az olmayaraq

D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

231. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

232. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrədən artıq olduqda

B) 40 metrədən artıq olduqda

C) 60 metrədən artıq olduqda

D) 100 metrədən artıq olduqda

E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

233. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yüklərin qaldırılacağı meydançanın pilləkənla təchiz olunmuş və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda

B) Yüklərin qaldırılacağı meydançanın pilləkənla təchiz olunmadığıda və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda

C) Yüklərin qaldırılacağı meydançanın pilləkənla təchiz olunmuş və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda

D) Yüklərin qaldırılacağı meydançanın pilləkənla təchiz olunmadığıda və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda

E) Yüklərin qaldırılacağı meydançanın pilləkənla təchiz olunmuş və meydançanın hündürlüyü 5 m-dən çox olmadığıda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

234. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

235. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

236. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

237. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

238. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

239. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

240. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

241. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

242. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

243. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

244. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

245. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

246. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

247. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

248. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

B) Sarılıq xəstəliyi

C) Sətəlcəm xəstəliyi

D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

249. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

250. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

251. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

252. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

253. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

254. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

255. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

256. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

257. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

258. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

259. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

260. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999